



Xalqımızın en qədim və ezip bayramı Novruz yurdumuza qədəm qoymuşdur. Novruz xalqımızın mənəviyetini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtışda qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədi təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng eyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevirir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkuresini, qədim miflik görüşlərini, folklorunu, milli vərlığını Novruz qədər bütün zenginliyi ilə özündə ifade edən ikinci bir bayram təsəvvür etmək çətindir.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda dəha möhtəşəm qeyd edilir. Novruz bayramının teşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu ezip bayramı həmişə qeyd etmeye can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaq, milli ruhun yüksəlisinə təkən veren amilləre xüsusi hörmət yanaşmışdır.

Təbət bayramı - Novruzun ölkəmizdə dövlət seviyəsində qeyd ediləsi hamə ulu əcdaclarıımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bənər gümüdüle bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənlikləri qatılıması, əhali ilə bayramlaşması, Bağının qədim meydəndəki tonqalı

# Novruz gəldi, yaz gəldi



rayon sakinlərində xoş əhval-ruhiyə yaratmışdır.

Bayram şənliyi "Fəxri Qazaxlılar parkı"nda, M.P.Vaqif və M.V.Vadidin qoşa heykəlinin qarşısında başlamışdır. Əvvəlcə, rayon rəhbərliyi bayram ovqatlı sərgilərə, bayramşəyəzi bezenmiş pəhləvanların, idmançıların və usaqların məraqlı çıxışlarına, el işlərindən ibarət nümunelər, qədim məsəfə esyalarına tamaşa etmişlər, adət-ənənələrimizə uyğun bezedilmiş bayram süfrələri ilə tanış olmuş, ulu babaşırımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlerinin, kirkirə çəkmək, cəhrə eyirmək, daraq, nehre çalxalamaq, yun daramaq, corab toxumaq, quruduzurlamak,



nin Başçısı Ayaz Əsgərov geniş çixış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşadığı en ezip gün - Novruz bayramı münasibətlə xalqımız təbrik etmiş, her bir ailəye sevinc, firavan günlər, əmin-əmanlıq, Bahar bayramının xalqımıza rüzi-bərəkət getirməsini arzulamışdır.

A.Əsgərov qeyd etmişdir ki, milli-mənəvi dəyərlərimiz qurunmasında və inkişaf etdirilməsində böyük və əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev çıxışlarının birində Novruzun yaranma tarixinə toxunaraq demişdir: "Böyük mənəvi güclük olan Novruz bayramı ulu əcdaclarımızın bize verdiyi en gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddasını, onun daxili əlemini bütün zənginliyi ilə yaşadır". Novruz bayramı xalqımızın əsrlərdən bəri qoruyucu saxladı və bütün dövrlərdə həmişə ezip tutduğu bayramlardan biridir.

Bayram şənliyində Kosa və Kecəlin zarafları, Bahar qızın söylədikləri şer, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, "Vurğun" instrumental ansamblının üzvlərinin ifasında oxunan rəngarəng mahnilər və müxtəlif rəqsərəyə rayon sakinlərinin və tamşaçlarının sevincinə səbəb olmuş, onların bayram əhvaliyiyyəsini daha da artırmışdır.

Rayon kəndlərinin bayram şənliklərində iştirak etmişlər. Rayon şəhər ovqatı və yenilik qatılmış, şəhər inceşənət ustalarının, əsərlərinin ifasında oxunan rəngarəng mahnilər və müxtəlif rəqsərəyə rayon sakinlərinin və tamşaçlarının sevincinə səbəb olmuş, onların bayram əhvaliyiyyəsini daha da artırmışdır.

Novruz bayramı ilə eləqədar rayonda yaşayan imtiyazlı və azəmətinə aitlər, həmçinin hərbi hissələrin əsgərlərinə Novruz sovgatları verilmişdir.

alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidat arasındə six vəhdəti sübut edir.

Ocdaclarımızdan

bizə yadigar qalan,

milli ruhunu və yaddaşımızı bütün

zənginliyi ilə özündə

əks etdirən Novruz

bayramı münasibəti

le rayonumuzda da

ümmək rayon şəhər ovqatını

sənədlərə və sənədlər

gəlmişlər. Milli

gəyimli uşaqlar

meydanda rəqs edirdilər.

Inceşənət ustalarının,

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

rəqsərəyə rayon

sakinlərinin və tamşaçılardan

əsərlərinin ifasında

oxunan rəngarəng

mahnilər və müxtəlif

SƏMƏD VURĞUN - 110

# SƏMƏD VURĞUN HAQQINDA Ağdaş XATIRƏLƏRİ

XX əsr Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunu zaman biziñ uzaqlaşdırıñca şairin poeziyasına olan ümumxalq məhbəti və ölməz şairimiz haqqında onuñ biziñ da ya-xınlaşdırır.

Yurdumuzun ele bir güşesi olma ki, XX əsr Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunuñ orada ayaq izleri ve şirin xatirələri qalmamış olmasın. İftخار hissi ilə demek olar ki, şəmimi və mehribən şairi ağıdaşlılar da çox sevmiş və onuñ xatirəsinə bu gün də ehtiramla yad edirlər. Tesadüfi deyildir ki, dahi şairimiz 1938-ci ilde Ağdaş seki daire-sindən Azərbaycan Respublikası Ali Sovetinin deputati seçilmişdir.

Ağdaşda Səməd Vurğunuñ çoxlu dostları və qohumları olub. Onlardan şairin xalası qızı respublikanın emekdar müəllimi Nəzifə Kərimovan, emisi oğlu İbrahim Vəkilovu, yaxın dostları Məmmədəli Əliyevi, Hümət Zəhidovi və başqalarını misal göstərmək olar. Şəhəssü kii, artıq şairin dostları dünyalarını dəyişiblər.

S.Vurğun poeziyasının pəre-tişkarı olduğu üçün şairin Ağdaşda olan qohum və dostları-nıñ bir coxu ile görübşən şair haqqında onların söylədikləri xatirələri qələmə alıñca mənə nəsib olub. Mən ele gelir ki, bu xatirələr S.Vurğun poeziyasının pəre-tişkarları üçün de maraqlı olar. Şairin Ağdaşda yaşıyan xala-

si qızı ömrünün 55 ilini gənc nəslin təlim-terbiyəsinə həsr edən Ləki qəsəbə orta məktəbinde direktor müavini vəzifəsində işləmiş və respublikanın emekdar müəllimi olmuş Nəzifə Kərimovanın söylədiyi xatirələr maraqlıdır.

O, danışır ki, S.Vurğun Qazax tərəflərə gedəndə də, qayıdanda da məni yoxlamamış, biziñ dincini almamış ötməzdi. "Günle-rin birində eviminin heyət darvazası açıldı, Səməd öz "Pobe-da"sında heyətə girdi. Biz şəmimi və mehribən şairi ağıdaşlılar da çox sevmiş və onuñ xatirəsinə bu gün də ehtiramla yad edirlər. Tesadüfi deyildir ki, dahi şairimiz 1938-ci ilde Ağdaş seki daire-sindən Azərbaycan Respublikası Ali Sovetinin deputati seçilmişdir.

Ağdaşda Səməd Vurğunuñ çoxlu dostları və qohumları olub. Onlardan şairin xalası qızı respublikanın emekdar müəllimi Nəzifə Kərimovan, emisi oğlu İbrahim Vəkilovu, yaxın dostları Məmmədəli Əliyevi, Hümət Zəhidovi və başqalarını misal göstərmək olar. Şəhəssü kii, artıq şairin dostları dünyalarını dəyişiblər.

S.Vurğun poeziyasının pəre-tişkarı olduğu üçün şairin Ağdaşda olan qohum və dostları-nıñ bir coxu ile görübşən şair haqqında onların söylədikləri xatirələri qələmə alıñca mənə nəsib olub. Mən ele gelir ki, bu xatirələr S.Vurğun poeziyasının pəre-tişkarları üçün de maraqlı olar.

Şairin Ağdaşda yaşıyan xala-

xılımığımı razılıq verdi. Şəhərdə menim neft dükənim vardı. Səməd hər dəfə Ağdaşda olanda menim dükənimə galardı. Biziñ burada çay içib, səhəb edərdik. Günlərin birində men dükəni açıq qoyub qonşu həyətə namaz qıl-mağın keçmişdim. Qayıdarkən gördüm ki, Səməd menim yerimde əyəsib, galənlərə neft verib soyub salır. Xoş-bəşdən sonra sorusundum ki, Səməd neçə adamı neft vermiş? Cavab verdi ki, 3 adama neft paylaşısam. Dədim ki, bəs pulları hanı? Şair cavab verdi:

- - Ayə, ne pullar? Mən Məməkisi deyilim ki, neft satıb pul qazanım. Mən səne sağlığın da xeyrat paylaşıbam.

Söz tapa bilmeyib güldülm.

Şairin yaxın dostlarından biri Ləkili Məmmədəli kişi idi. O, uzun müddət Kür qırığı kəndlərde kolxoz sədri işləmişdir. Günlərin birində Məmmədəli kişi atı minib Abad kəndində təref gedərmiş. Görür ki, yolin kenarında bir "Pobeda" maşını palçıqda batıb. Maşının yanında duran S.Vurğun atlıya müraciətə masını palçıqdan çıxarmağa kömək etməsinə xəhər edir. Məmmədəli kişi təkbbürlik edərək cavab verir:

- Aya, zəlim oğlu, mən səne maşın çıxdardanam...

Bu vaxt maşının yanında olan adamlardan biri deyir:

- A kişi, heç bilsən kimle danışırsan?

Məmmədəli kişi S.Vurğunun adını eşidən kimi atdan yerə enib şairi qucaqlayıb bağırına basır və

döne-döne üzr isteyir. Dərhal kəndin adamlarını çağırıb maşını palçıqdan çıxarıb Səmədi evinə qonaq aparıb. O vaxtdan da bu iki şəxsin dostluğu başlayır. Bu dostluğun nümunəsi kimi S.Vurğunun Memmədəli kişiye bağlılığı və ova çıxarken eyinə geyindiyi üstündə ov qatari olan məşin ciliç hazırlıqda Ağdaş Tarix Diyarşurasıñaslıq Muzeiyində əziz yadigar eşa kimi saxlanılır.

Ağdaşın tanınmış ziyanlılarından biri uzun müddət "Müellim" və "Əmək" qəzətlərində şöbə müdürü işləmisi, şair-tədqiqatçı, Kükel kənd sakini Vahid Zamanın (Vahid Fərzəliyev) xatirələrə də maraqlıdır.

1938-ci ilin iyun ayı id. Uşaq idim. 6 yaşım olardı. Səhər yuxudan oyananda kənddə zurna-balaban səsi eşitdim. Nənəm dedi ki, bəs seckə keçirilir. Şair Səməd Vurğun kəndimizə qonaq galib. Görüs Küklə kənd məktəbində keçiriliirdi. Məktəb xalça-palazla, gül-ciçək bəzədilmişdi. Uşaqdan-böyüye kimi bütün kend camaati burada iddi. Həttə qonşu kəndlərden də çoxlu adam galmişdi. S.Vurğun burada yazdığı "Sadlıq" şerini oxudu.

Nənəm məni də məktəbə - şəhərde görüşə aparmışdı. S.Vurğun mənə el uazidib başımı siğalladı və dedi:

- Ayə, komsomol, necə-sən? Mən onun bu nəvəziniñ ömrüm boyu unutmayacağam.

**Nəriman QURBANOV,  
Ağdaş rayon Təhsil  
şöbəsinin məsləhətçisi**

duğun kimi, həm də mart ayının Azərbaycan xalqının Novruz bayramı kimi qeyd edirik. Səməd Vurğunuñ yaradıcılığı həməse oxucular tərəfindən geniş tədris olunur.

Tədbirdə iştirak edən fəal oxuculardan X sinif şagirdləri Şahnaz Şəmsiyyəva "Ana", Qızıyetən Cıraqova "Dilcan dərisi", Günel Bayramova "Dağlar", Günel Vəkilova "Bəhər", IX sinif şagirdi Arzu İbrahimova "Bənövşə", IV sinif şagirdi Ülkər Cəfərova "Azərbaycan" şerini söyləmişdir.

Tədbirin sonunda "Səməd Vurğun - 110" adlı kitab sergisi baxış keçirilmişdir.

**"Vurğun öldü deməyin"**

## "Vurğun öldü deməyin"

Rayon MKS-nin Yuxarı Salalı kənd kitabxana filialının müdürü Tamam Cəfərovə aqaraq Səməd Vurğunuñ hayətə yaradıcılığı haqqında geniñ mərəzə ilə çiçək etmişdir.

Sonra 2 sayılı kitabxana filialının müdürü Məktube Qocayeva ve məktəbin müəllimi Aytac Bayramova çıxış edərək qeyd etmişdir.

Şairin yaxın dostlarından biri Ləkili Məmmədəli kişi idi. O, rayonda çox hörmətli və nüfuzlu şəxslərden biri idi. O, söyləyirdi ki, şairle aralarında çox möhkəm dostluqları olub. Səmədli zarafat da edərmişler:

- 1956-ci ilde şair ağır xəste yatakrən onun yanına getmişdir. Yaniha heç kəsi buraxmırıllar. Lakin mənim Ağdaşdan gəldiyim esidən kimi yanına bura-

dövrü, zamanı üçün müasir olub,

dövrünün, cəmiyyətin qanunlarından yığnırlaş ortaya çıxır. Bu mənəda müasirlik şerti orlaq işlədiril. Müasir dövrümüz demokratiya və informasiya bolluğu ilə xarakterə olunur. Bu zaman şagirdlər üçün interaktiv bir şəraitin yaranması baş verir. Amma bu vaxt müasir dərsin əsas bir xüsusiyyəti onun problem xarakteri daşımasıdır.

Müasir dərsin problem xarakter daşması iki tərafən irəli gelir. Birinci, problem həlli interaktiv situativiyyət təşkil etmək məraq effekti yaradır. İkinci, şagirdlərin en zərər biliykləri öyrənmək istiqamətində heyət üçün en vacib olan fəaliyyət bacarıqlarına yiyeñilməyə imkan yaradır.

2. Telimin əsas təşkilat forması olan dərs özünün funksiyalarını yerine yetirənən hökmən müyyənən eləmetləri ilə tezahür edir. Onlardan da-ha qabarır sinif kollektivinin müyyənən meqsedə tərafında seferbər olunmasıdır. Bu kefiyyət klassik pedaqoqikanın mühüm ənənəsi olan sinif-dərs sisteminin əsas attributlarını biri kimi bıñ gələnənədir.

3. Dərs didaktikanın mühüm obyekti kimi bu güne qədər də öyrənilməkdə davam edir. Bunun üçün işə təhsilin psixopedagoji əsasları diqqət-le araşdırılmalıdır, bütövlükde dərsin əsasına getirilməlidir. Burada dərsin inkişafetdiriciliçinin əsasında qurulması, bərabər şəraitin yaradılması, valideyinlerin pedaqoqi prosesə cəlb olunması əsas məsələlərdən biridir.

4. Dərs müüm pedaqoqi anlayışlardan biri kimi özünüñ tipoloji xüsusiyyətlərə malik keyfiyyətlərini bıñ gələnənədir. Bele ki, Azərbaycanda təhsilin inkişafı ilə bağlı verilən bir çox məlumat qərar və qanunlar mehz bunlar-dan xəber verir. Bütün bunlarla bər-

dirilməlidir. 5. Dərs planlı müəllim sənətidir. Dərsin planının hazırlanması vacib məsələdir. Onun hem müəllimin inkişaf etməsi, hem də telim prosesinin idarə olunması baxımdan əhəmiyyətli vardır. Xüsusi de müasir natiçeyönümlü təhsil sisteminin quşuluğu hazırlıq şəraitdə dərs planı daha konkret və aydın şəkildə tərtib olunmalıdır. Orada reallaşdırılan standartlar, dərsin məqsədi, vəzifəsi, mənbələr, dərs prosesinin mərhələləri müasir zamanın təbəliblərə baxımdan verilməlidir.

Müasir dərsin qurulması və keçirilməsi işe dərsin hissələri, tipləri və mərhələləri arasında vəhdət, əlaqə, keçidlər bütün hallarda müasir dərsin prinsipləri, xüsusiyyətləri, mexanizmləri tam səyənməkənən heyata keçirilməlidir. Çoxillik pedaqoqi stajima (34 illik) nezəri və təcrübəmə istiqadərə müasir dərsin ümumi qrafik təsvirini aşağıdakı kimi vəsət heç də sehv olmadı. Sxem ayrıca verilir.

Dəmek sxemdən görüñüñ kimi müasir dərsin təşkili və keçirilməsində ümumi prinsiplər hökmən gözlenilməlidir.

Bütün təhsil işçilərini heməs dəşdən dəşdən, həttə deşdən, məhəm təhsilin inkişafı və onun yollarıdır. Bu məsələ hər bir ölkədə özüñəməxsus formada ölkənin iqtisadi durumu, hökumətin göstəridiyi qayğı və milletin təhsilə verdiyi maraq və sairə amillərlə bağlı olaraq həyata keçirilir. Təbii olaraq bizim ölkədə de bu məsələlərə xüsusi diqqət verilir. Bele ki, Azərbaycanda təhsilin inkişafı ilə bağlı verilən bir çox məlumat qərar və qanunlar mehz bunlar-dan xəber verir. Bütün bunlarla bər-

3 MART BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNDÜR

## TƏDBİR KEÇİRİLMİŞDİR

Rayon Gənclər idman idarəesi 5 mart Bədən Tərbiyəsi və idman Günü münasibətilə tədbir keçirmişdir. Gənclər Mərkəzində keçirilən tədbirdə idmançılar, məşqçi müəllimlər, ictimaiyyət və KIV nümayəndələri iştirak etmişdir.

Tədbirdən önce ulu önder Heydər Əliyevin xatirəsi anılmış və abidəsi öünəne gül-ciçək destələri qoyulmuşdur.

Gənclər idman idarəesinin reisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq idmançılara məsələt "Müellim" və "Əmək" qəzətlərindən şöbə müdürü işləmisi, şair-tədqiqatçı, Kükel kənd sakini Vahid Zamanın (Vahid Fərzəliyev) xatirələrə də maraqlıdır. Ağdaşın tanınmış ziyanlılarından biri uzun müddət "Müellim" və "Əmək" qəzətlərindən şöbə müdürü işləmisi, şair-tədqiqatçı, Kükel kənd sakini Vahid Zamanın (Vahid Fərzəliyev) xatirələrə də maraqlıdır.

Ağdaşın tanınmış ziyanlılarından biri uzun müddət "Müellim" və "Əmək" qəzətlərindən şöbə müdürü işləmisi, şair-tədqiqatçı, Kükel kənd sakini Vahid Zamanın (Vahid Fərzəliyev) xatirələrə də maraqlıdır.

Mədəniyyət İşçilər İttifaqı Qazax rayon Komitəsi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndərov, rayonumuzdakı Heydər Əliyev Mərkəzinin direktoru Ceyhun Al-lahlıquliyeva, Qaymaqlı kənd Folklor evinin müdürü Kazım Kazimov, M.P.Vaqif və M.V.Vadidin xatirə muzeiniñ bərpaçı rəssamı Arzu Həsənova və başçaları çıxış edərək qadınlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.

Mədəniyyət və turizm şöbəsinin müdürü Vahid Vəliyev, inspektoru Naila Əliyeva, məsləhətçi Pəri Məmmədova, "Avey" dövlət tarix-mədəniyyət qoruğunun direktoru Seadət Əliyeva, mərkəzi kitabxana sisteminin direktoru Səməd Vurğun, Qazax Dövlət Dram Teatrının di-

rektoru Saqif İsgəndərov, rayonumuzdakı Heydər Əliyev Mərkəzinin direktoru Ceyhun Al-lahlıquliyeva, Qaymaqlı kənd Folklor evinin müdürü Kazım Kazimov, M.P.Vaqif və M.V.Vadidin xatirə muzeiniñ bərpaçı rəssamı Arzu Həsənova və başçaları çıxış edərək qadınlar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir.

Tədbirin sonunda 2015-ci ildə yüksək nailiyyətlər qazanmış idmançılar və onları məşqçilərinə Fəxri Fərman və qiymətli hədiyyələr verilmişdir.

**Nüşabə HÜSEYNOVA**

## BAYRAMINIZ MÜBARƏK

Mədəniyyət İşçilər İttifaqı Qazax rayon Komitəsi tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndərov, rayonumuzdakı Heydər Əliyev Mərkəzinin

# MEŞƏLƏRİ YANĞINDAN QORUYUN!

Biooji cəhətdən öz inkişafında bir-biri-nə qarşılıqlı təsir göstəren torpağın, suyun, ağaç, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorganizmlərin və-hədəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Təessüf hissi ilə qeyd etməlyik ki, bəzən ayri-ayrı insanların meşə təsərrüfatına qayğısızlığı, onun qorunub saxlanılmasına laqeydiyi meşə erazisində körəkbi, idarə olunmayan alovun yayılması və bütün ərazidəki bitki örtüyünün yanması ilə nəticələnən meşə yanğınları tövədək təbətin bu əvəzsiz nemətinin məhv olmasına getirib çıxarır.


Meşə yanğınlardan bəhs edərkən xüsusi vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanın təhlükəsizliyi qaydalarını pozması sebəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, işinmək, xörək bişirmək üçün qalanmış tonqlar və meşəni tərk edərək bu tonqların tam səndürüləmən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Səndürüləmən kibrütin, siqaret kötűyünün meşəyə atılması, maşınların mühərikindən qopan qığılçımlar da yanın töredir.

Meşəde yanğınlara yol verilməməsi üçün yanın təhlükəsizliyi istiqamətində bir sira qaydalara əməl olunması zəruridır. Meşə sahələrində səndürüləmən kibrütin, yanın siqaret qalığının ve ya kötűyünün atılması, eləcə də tonqalların yandırılması və ağaç kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Külekli havada tonqalların qalanması xüsusi təhlükəlidir. Meşələr sürkü yağı, benzin, ağaç, dizel yanacağı və digər materialları atmaq olmaz. Müyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyinə müherrikli aqreqatların yanacaqla doldurulması, eləcə de onların yaxınılığında siqaret çekilməsi, tonqal yandırılması yanın təhlükeli olduğundan yolverilmədir. Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurmuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhalı tərefindən yandırılmasına icazə verilməməlidir. Meşələrdə yanacaq və sürkü yağılarının açıq şəkildə saxlanılması da təhlükəlidir. Yanın təhlükəsizindən uzaq olmaq üçün meşədə emal edilmiş hər meşə materialları açıq sahədə müyyən olunmuş qaydada yiğiləb saxlanılmalıdır. Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərefindən dövlət meşə fondu

Fövgələdə Hallar Nazirliyi  
Dövlət Yanın Nəzarəti Xidmətinin  
Gəncə Regional Dövlət Yanın Nəzarəti İdarəesi

## MƏMMƏDOV TALEH İSMAYIL OĞLU

1957-ci il may ayının 28-də Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1964-cü ildə Kosalar kənd tam orta məktəbinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə ADPI-nun fiziologiya fakültetinə qəbul olmuş, 1978-ci ildə Fərqlişmə Diplomu ilə bitirmişdir.



1978/83-cü illərdə i.Şixli adına kənd səkkiz illik və Qazax şəhər əyani-qiyabi orta məktəbinde müəllim işləmişdir. 1984/87-ci illərdə Qazax rayon Tehsil səbəsində metodist vezifəsində çalışmışdır. 1987-ci ildən ömrünün sonuna kimi i.Şixli adına Kosalar kənd tam orta məktəbinde direktor vəzifəsində işləmişdir. İşlədiyi dövrde geri qalmış bir məktəbi qabaqcıllar sırasına çıxmışdır. Onun rəhbərlik etdiyi dövrde məktəbin məzunları yüksək ballarla respublikanın ən sayılan ali məktəblərinə qəbul olunmuşlar. 2008-ci ildə məktəbin yüksək göstəricilərinə görə rayon üzrə T.Məmmədov "İlin direktoru" seçilmişdir.

Eyni zamanda 1992/94-cü illərdə Qazax rayon sovetinin deputati seçilmiş, elmi-təhsil komissiyasının sədri vəzifəsində işləmişdir.

Uzun müddət rəhbərlik etdiyi məktəbin kollektivi Taleh müəllimin vaxtsız vəfatından kəderləndiyini bildirir, mərhumun yaxınlarına və doğmalarına dərin hünzür başsağlığı verir.

Allah rehmet eləsin!

## DƏNLİ VƏ TEXNİKİ BİTKİLƏRİN YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏMİN OLUNMALIDIR

Zəmərlərin yaşıl örəpəyinin qızılı donla əvəz olunduğu, kombaynların sahələrə çıxdığı taxıl yiğimi, mal-qara üçün silos, senaj, quru ot tədarükü görüldüyü mövsümde müxtəlif dənlər və texniki bitkilərin, o cümlədən taxılın, həmçinin quru və qaba yemlərin yanğından qorunması mühüm əhəmiyyət kəsb edir.

Birinci növbədə qeyd olunmalıdır ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tek yanğından mühafizə orqanları əməkdaşlarının deyil, hem də kənd təsərrüfatında, o cümlədən fermer təsərrüfatında çalışan əməkçilərin, təsərrüfatçılarının, traktorçuların, kombaynçıların, məxanizatorların, mexanniklərin, sürücülərin və s. ümde vəzifəsi olmalıdır. Xüsusi olaraq vurğulanmalıdır ki, mülkiyyət formasından asılı olmayaraq her bir təsərrüfat rəhbəri təbəlibindən olan obyektlərin yanın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yiğimi başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbəri yanın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı əməkçiləri arasındakı müvafiq maarifləndirmə işləri aparmalıdır.

Taxıl və ot yiğiməna başlamazdan əvvəl mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat rəhbəri, biçində iştirak edən her bir şəxs kənd təsərrüfatı texnikasını yanına qarşı hazırlamalı, ilkin od-səndürmə vasitəsi ilə tam təmin etməlidir. Dənlə və texniki bitkilərin yiğiləsi, emalı və saxlanması dövründə yanın təhlükəsizliyinə nəzarət etmək üçün əmələ cavabdeh şəxslər təmin edilməlidir.

Məhsul yiğimənə iştirak edən traktor və kombayn sürücüləri, onların köməkçiləri, digər məxanizatorlar, eləcə də məhsul yiğiməna cəlb edilən her bir şəxs qanunvericilikdə nəzerdə tutulmuş qaydada xüsusi program üzrə yanına qarşı təlimat keçməlidirlər. Yanın təhlükəsizliyi üzrə təlimat almayan şəxse məhsul yiğimənə iştirak etməyə icazə verilməməlidir. Məhsul yiğimənə iştirak edən bütün texnikalar işə başlamazdan əvvəl yiğimə qarşı texniki müəyinədən keçirilməli, onların yanın təhlükə-

tərefindən zəmərləri yanğından qorunmaq məqsədilə xüsusi keşikçilər ayrılmışdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yiğimi, ot tədarükü müvəqqəti tarla düşərgələri taxıl zəmərləndən, xırmanlardan, yanın təhlükəsizliyinə qaygısına qalmalıdır.

Tarla düşərgələndə, taxıl təmizləmə xırmanlarında, ot və küleş yiğilan sahələrdə siqaret çəkmək üçün xüsusi yer ayrılmalı və həmin yer ilkin yanın səndürmə vasitələri ilə təmin edilməli, eləcə də "siqaret çəkmək yeri" yazılmış lövhə asılmalıdır. Digər sahələrdə siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır. Məhsul yiğimi dövründə bir sıra zəruri yanın təhlükəsizliyi həyata keçirilməlidir. Biçin işi aparılan taxıl zəmərlərinin yaxınılığında baş verə biləcək yanğınlara qarşısını almaq məqsədilə kətanlı traktorlar olmalı, taxıl zəmərləndən və onların yaxınılığında küleş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində traktor, kombayn və digər maşınların yanacaqla temin edilməsi onların mühərriklərinin işi dayandırıldıdan sonra yanacaqdoldurucu maşınlarla həyata keçirilməlidir. Gecə vaxtı maşınların yanacaqla doldurulması qəti qadağandır.

Yığım maşınlarının diyrəcklərinin və digər sürtülen hissələrinin karşısını almaq məqsədilə onların vaxtı-vaxtında yağılmışa və etibarlı bərkidilmesinə ciddi nəzarət olunmalı, kombaynların, digər texnikanın fırlanan məxanizmlərinə dolaşan küleş kütlesi vaxtı-vaxtında təmizləməlidir. Taxıl xırmanları bina və tikintilərdən 50 metr, taxıl zəmərləndən 100 metr aralıda yerləşdirilməlidir. Xırmanların sahələri bitki örtüyündən (otdan) mütələq təmizlənməli, ətrafi 4 metr enində şumlanmalıdır. Bir dəfə xatırladıq ki, kənd təsərrüfatı məhsulları, xüsusən de taxılın oddan qorunması hamının şərəf işi olmalıdır. Unutmamışqı ki, taxıl bərekətdir və böyük zəhmət hesabına əmələ gəlir. Elin bu əvəzsiz sərvətin oddan qoruyun!

Fövgələdə Hallar Nazirliyi  
Dövlət Yanın Nəzarəti Xidmətinin  
Gəncə Regional Dövlət Yanın Nəzarəti İdarəesi

## NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDE YANĞIN TƏHLÜKƏSİZLİYİ

Yurdumuza bahar gelir - yolunu sevinole, sebirsizlikle gözlediyimiz bahar. Xalqımız həmisi olduğu kimi milli adət-ənənələrimizə uyğun olaraq baharın gelişini-Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılıyor. İqtisadiyyatın gündən-günə inkişaf etdiyi müstəqil Azərbaycan Respublikasının bütün şəhər və kəndləri bu gün bir-birinden rəngarəng bayram tədbirləri ilə Novruz qeyd etməye hazırlanır. Milli bayramımız Novruzun gelisi ərefesində hər birimiz arzusudur ki, bütün bayramlar, o cümlədən Novruz şənləkləri də ən ülvidüyürlər tarla düşərgələri taxıl zəmərləndən, xırmanlardan, yanın təhlükəsizliyinə qarşılıqlı yerdən ən azı 100 metr kənarada yerləşməlidir.

ŞAM YANDIRARKƏN

Bayram şənləkləri zamanı şam yandırılarak yanın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaq ki, yanar şamı öz ərintisi ilə stol, kibrıt qutusu üzərinə və s. yerlərə yapıdırmaq olmaz. Bayram tədbirləri zamanı müəssisə və təşkilatların, təhsil ocaqlarının, xüsusən de internat tipli və s. məktəplərin rəhbərləri yanın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır;

Fövgələdə Hallar Nazirliyi xəbərdarlıq edir  
Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi

Novruz bayramı ilə əlaqədar yanın təhlükəsizliyi</p